

Folklorşünaslıq: problemlər, tədqiqlər**Ramil ƏLIYEV***Filologiya elmləri doktoru, professor**ramill.aliyev@gmail.com**+994557267517***YUXU VƏ MİF***(Ramazan Qafarının 70 yaşına həsr edilir)***Açar sözlər:** yuxu, yuxugörmə, mif, mifyaranma, məkan, zaman, gen informasiyası**ÖZET****UYKU VE MİT**

Uyku, fizyolojik bir süreç olaraq məkan kavramıyla ilişkilidir. Uykuda anlatılan olay məkan içinde gerçekleşir ve bunun sonucunda uyku bir mekana dönüsür ve uyğunun yorumlanması, mevcut olan zaman kavramını oluşturur. Bu anlamda uyku, məkan ve zaman kronotopunu birləşdirir. Bir uyku gördüğümüz herhangi bir olay, bir eylem simboli olaraq metaforize edilir ve uyku, arketiplerin ve imgelerin yaratılmasına katılır. Bir uyku sembolize edəbiliyorsa, aynı zamanda bir mit yaratma yeteneğine de sahiptir. Çünkü her uyku simbol olarak gelecek mitin imágenesini organize ediyor. Uyku soyut düşüncənin bir ürünü olduğundan, ilk mitlerin de imgeleri soyut düşüncə sayesinde yaratılmıştır.

Uyku ve mit yaratma sürecində məkan ve zaman kronotopunun rolü hənüz psikoloji ve mitolojide çalışılmamışdır. Uykuya gərenin kozmos ile bağlantısı, uyğunun mitolojik bilgisini sembollere döntüştürmiş ve bilincəltində geleceğin mit metinlerinin oluşmasına ivme kazandırılmışdır. Bu süreçte uyku yorumunda karakterler sözlü uyku metnindən ayrılarak gelecek mit metniyle birləşir. Yuxu ilə mif birləşdirən fərdin şüursuzluq vəziyyətidir.

Böylece mit yaratmanın temeli atılmış olur. Uyğunun məkansal ve zamansal kronotopu, mit metinlerinin məkansal ve zamansal kronotopu haline gelir. Uyku sürecindəki psikolojik algı mitlerde de mitolojik bir algiya dönüsür. Bu «Ekil-Bekil» mit türküsünün yapısında, tasavvurda iki yüzlü ongunu canlandırmaya yardımıcı olur.

Mit ile uyku birbirine bağlayan, bireyin bilincsizlik halidir. Uyğunun ve mitin nakil edilme işlevi, insan fizyolojisi ve konuşma alışkanlıklar ile ilgilidir (mite fizyolojik bir süreç olaraq hənüz yaklaşmadık). İlk insanların çarpık konuşması ile mitin yaratılmasında yer alan ruhsal dengesi arasında yakın bir bağlılıq vardır. Bu da mitolojik bilinçte ilk kasvetli mitlerin ortaya çıkmamasına neden olur.

Uyku, geçmiş ile şimdə arasında bir bağlantı oluşturur. Miti etkileyen uyku folklor türlerinin ortaya çıkmasına katkıda bulunur. Uyku ve mitlerin süreci, uyku ve efsane, uyku ve masal, uyku ve destansı seviyelerini oluşturur.

Anahtar Kelimeler: uyku, uyku görme, mit, mit yaratma, məkan, zaman, gen enformasyonu**SUMMARY****SLEEP AND MYTH**

Sleep is associated with the concept of space as a physiological process. The event described in the dream takes place inside the space, as a result of which the dream becomes a space, and the interpretation of the dream creates the concept of time. In this sense, sleep combines the chronotope of space and time. Any event we see in a dream is metaphorized as a symbol of action, and the dream participates in the creation of archetypes and images. If a dream can be symbolic, then it has the ability to create a myth. Because each dream is a symbol of the future myth. Since sleep is a product of abstract thinking, the images of the first myths were created thanks to abstract thinking.

The role of space and time chronotope in the process of sleep and mythology has not yet been studied in psychology and mythology. The connection of the dreamer with the cosmos turned the mythological information of the dream into symbols and gave impetus to the formation of future myth texts in the subconscious. In this process, the symbol is separated from the oral dream text in the dream interpretation and merged with the future myth text. Thus, the foundation of myth creation is laid. The chronotope of space and time, which belongs to the dream, becomes the chronotope of space and time of myth texts. Psychological perception in the process of sleep also becomes a mythological perception in myth. He helps to bring to life the two-faced ongon in the structure of the mythical song «Akil-Bakil».

It is the state of unconsciousness of the individual that connects myth with sleep. The transportation function of sleep and myth is related to human physiology and speech habits (we have not yet approached myth as a physiological process). There is a close connection between the distorted speech of the first man and his mental balance involved in mythology. This leads to the emergence of the first vague myths in the mythological consciousness.

Sleep creates a connection between the past and the present. The dream is influenced by myth and contributes to the creation of folklore genres. The process of dreams and myths forms the levels of dreams and legends, dreams and tales, dreams and epics.

Keywords: dream, dreaming, myth, mythology, space, time, gene information

Yuxu məkan və zaman içində görülür. Bu proses yuxunun məkan olaraq seçilməsi ilə bağlıdır və mövcud zaman daxilində qeyri-şüuri olaraq şüura ötürülür. Bu prosesdə yuxu izlənilən hadisenin məkanı rolunda çıxış edir. Yuxunun mənbəyi isə kiçik müddətə bağlı olan zamandır. Məkan və zaman anlayışına ilk dəfə fəlsəfi termin kimi Hegelin idealist görüşlərində rast gelmir. Hegel A. Eynşteyndən əvvəl “Təbiət fəlsəfəsi” əsərinin “Mexanika” bölməsində məkan və zaman anlayışlarını birləşdirərək nisbilik nəzəriyyəsinin təməlini qoymuşdur (Həsənov, R., 2011: 25). Bu anlayışı bədii forma kimi ədəbiyyata tətbiq edən isə M.M.Baxtin olmuşdur. Bədii məkan və bədii zaman probleminin ədəbiyyata gətirilməsini M. M. Baxtinin “ədəbiyyatda real zamanın və məkanın mənimşənilməsi”nın mahiyyəti üzərindəki müşahidələrinin nəticəsi kimi qeyd etmək olar (Бахтин, М.М., 1975: 16 – 17). O, xronotopa təkcə ədəbiyyat kateqoriyası kimi baxır, ona eyni zamanda janr yaranan xüsusiyyət kimi yanaşır, xronotopun kompozisiya funksiyasını yerinə yetirdiyini yazar. “Ədəbiyyatda bədii şəkildə mənimşənilən məkan və zaman münasibətlərinin vacib qarşılıqlı əlaqəsini xronotop adlandıracığq (Sözün tərcüməsində bu anlayış “zaman-məkan” mənasını verir. Bu termin riyazi təbiətsüaslıqdə istifadə olunur və A. Eynşteynin nisbilik nəzəriyyəsi əsasında ədəbiyyata tətbiq edilmiş və əsaslandırılmışdır. Nisbilik nəzəriyyəsindəki xüsusi məna bizim üçün vacib deyil, onu buraya – ədəbi tənqidə demək olar ki, metafor anlamında köçürücəyik: onda məkan və zamanın davamlılığını (zamanın, məkanın dördüncü ölçüsü kimi) ifadə etməyimiz vacibdir. Xronotopu formal olaraq mənali bir ədəbiyyat kateqoriyası kimi başa düşürük”, – deyə M.M.Baxtin yazar (Бахтин, М.М., 1975: 121).

R.Qafarlı Nyutonun klassik mexanikasına əsaslanaraq yazar ki, məkan son-suzdur, uzunluğu bütün istiqamətlərdə bircinslidir, hər hansı bir nöqtəsində həmişə eyni universal qanunlar mövcuddur. Dünyanı dərk etmək təşəbbüsündə olan qə-

dim insanlar isə məkanı tamamilə eks şəkildə təsəvvürə gətirib daha çox abstrakt-hqla bağlamışlar (Qafarov, R., 2010: 17). Doğrudur, lap başlangıcda mücərrəd anlamda olsa da, ona sonradan konkret gerçəklilik kimi yanaşmışlar. Ona görə ki, ulu əcdad gördüklerinin mahiyyətini öyrənmək barədə düşündürdü.

Yuxu və mifin məkan-zaman xronotopunun psixologiyada və mifologiyada izahına və tətbiqinə rast gəlinməmişdir. Yuxunun məkan kimi izah olunması insanın psixoloji-ruhi cəhətdən görüyü yuxunun fərdə məxsus məzmununa əsaslanır. Yuxu insanla kosmos arasında əlaqə yaradan məkandır. Bu adı məkan deyil, bütün informasiyaların toplu şəkildə ifadə olunduğu psixo-fizioloji və ruhi məkandır. Təhtəlşürürda da yuxu o vaxt məkana çevrilir ki, onu görənlə kosmos arasındaki ilkin informasiyaları toplayır və emal edir. Yuxunun məkanla bağlılığı, məkan kimi dərk edilməsi ona sakrallıq verir.

Yuxu məkanında simvollar yuxunun məzmununa görə təyin edilir. Simvollar zaman düşüncəsinə əks etdirir. Hər bir simvol yuxu prosesindən sonra izah olunan hadisənin zaman işarəsinin təsiri ilə adlanır. Yuxu simvollarının sayı həddindən artıq çoxdur.

Yuxuda zaman anlayışı mücərrəddir. O, hadisənin əks olunduğu prosesi izah edərkən onu birinci olaraq şifahi mətnə çevirir. Beləliklə, təhkiyə zamanı mətnin də zamanına çevrilir. Bu da yuxudakı hadisə-mətnin məkan və zaman xronotopu da-xilində fəaliyyət göstərdiyini deməyə əsas verir. R. Qafarlı yazır ki, tədqiqatçılar epik ənənədə, xüsusilə eposlarda işlənən zaman uzunluğunu – hadisələr başlayıb bitənədək olan dövrü «topos», yaxud «xronoakt» (vaxt ardıcılığı aktı) adlandırırlar (Qafarov, R., 2010: 19). Yuxu prosesində də zamanın ardıcılığı müşahidə olunur.

Yuxu kosmosla bağlıdır. Onun məkan kimi kosmosla bağlı olduğunu düşünəcək, görərik ki, ilk kosmoqonik mif düşüncəsi də kosmoqonik yuxu ilə bağlıdır. Yuxu ölçüsüz məkandır.

Etnopsixoloji düşüncədə yuxunun dərk edilməsinin tarixi ən qədim mifoloji dövrlərə gedib çıxır. İlk dövrlərdə yuxunun izahı ibtidai insanlar tərəfindən şüurda kortəlli proseslərin əks-sədاسının nəticəsinə əsaslanırdı. Belə yuxular bədii düşüncədən keçərək özünəməxsus təhkiyə yolu ilə psixoloji dərkətmənin izahına gətirib çıxarırdı. Bu zaman insan şüurunda yaranan qorxu hissi bu prosesin – yuxunun təsirli olmasına səbəb ola bilirdi. Qorxu və hiss-həyəcanlar ibtidai insanlar üçün hər hansı föv-qələdə qüvvəyə inam hissini əmələ gətirirdi. Müasir dövrdə yuxunun izah olunmasında psixoloji, tibbi, ruhi və s. yollar əsas rol oynayır. Yuxugörmə daha çox beyinlə bağlı olduğu üçün onun izahında da bioloji biliklər, insan anatomiyası həllədici rol oynayır. Bununla bərabər psixologiya elminin son illərdə qazandığı nailiyyətlər də yuxugörmənin başvermə səbəblərini öyrənməyə kömək edir. Xüsusi olaraq ekstrasenslərin, hipnozçuların beyin qabığına təsir etmə bacarığı da fenomenal hadisələrin baş verməsinin tibbi-biooji səbəblərinə aydınlıq gətirir. Təbii yolla yuxugörmə təsir edən səbəblərlə hipnoz yolu ilə yatan insanın beyin qabığında əmələ gələn kənar qıcıqlandırıcı təsir arasında hansısa bir əlaqənin olması düşündürür. Ə. Bayra-

mov və Ə.Əlizadə hipnozla bağlı yazırlar ki, "Şüursuzluq sahəsində cisim və hadisələr arasında oxşar və fərqli cəhətlər məntiqi təhlil yolu ilə deyil, emosional qiymətlər vasitəsilə müəyyən edilir. Şüursuzluq sahəsində hətta eyni bir psixi aktda (məsələn, yuxugörmə zamanı) keçmiş, indiki və gələcək zamanın uzlaşması, bir-birinə qarışması məhz bundan irəli gəlir" (Bayramov Ə., Əlizadə Ə., 2002: 212).

Psixoloji hiss və həyəcanları ifadə etmək üçün "ilk sözə" ehtiyac var idi. Bu proses körpənin "ilk sözə" olan ehtiyacını xatırladır. Bu prosesi yuxugörmədə səs və sözlərin rezonansı kimi də izah etmək olar. Yuxuda insanın danışması psixoloji hadisədir. Buna sayaqlama da deyirlər. İlk insanların da danışması bu cür pozulmuş nitqdir. Yəni müasir insan yuxuda əcdadını təqlid edir. Bunu gen informasiyası da addalandırmaq olar. Yuxuda insanların təbətədən kənar yuxular, "kosmik yuxular" görməsi onun antik və paralel dünya ilə "əlaqələrinin" olduğunu söyləməyə imkan verir. Onun yuxudakı anlaşılmaz nitqi buna misaldır. Bu da dilin və nitqin kosmik mənşəli olduğunu düşünməyə əsas verir. İlk sözün yaranmasına qədərki dövrə insanların ünsiyət vasitəsi psixoloji səslər və müəyyən titrəyişlər idisə, fikrin ifadə vasitəsi ideoqram, piktoqram və s. idi. Qədim insanın onu əhatə edən təbətədə ilk teması müəyyən həyəcanların, hisslerin və psixoloji səslərin, ən qədim yazı növlərinin yaranması və sair kollektiv yaradıcılığın əmələ gəlməsinə təkan verirdi. İlk "dilin", "nitqin" bütün mədəniyyətlərdə eyni olması insan təfəkkürünün sosial-tarixi inkişafının eyni səviyyədə getməsi demək idi. İlk ibtidai insanların genetik-folklor xüsusiyyətləri kollektivçilik ənənəsində inkişaf edərək etnososial mahiyyət alana qədər instinkтив şüura əsaslanmışdır. Bu proses Azərbaycan təbii-tarixi mühitində də belə olmuşdur.

İlk insanlar yuxunun mənasını izah etmək üçün sözdən istifadə etmişlər. Bu, ən qədim dövrlərdə insan şüurunun psixikasının doğurduğu hiss-həyəcanları ifadə etmək üçün "ilk sözə" ehtiyacdən irəli gəlirdi. Belə nəticəyə gəlmək olar ki, söz-yaranma prosesi psixoloji durumla bağlı olmuşdur. Bize belə gəlir ki, ən qədim dövrlərdə yuxugörmə prosesi ilə onun nəql edilməsi arasında müəyyən zaman çərçivəsi olmuşdur. İlk insan görüyü yuxunu sözlə ifadə edənə qədər təhtəlşürür zaman çərçivəsində olmuşdur. Bu zaman çevrəsində o, yuxudakı hadisələri obrayaşdırılmış, ona öz təfəkküründə inanc formalasdırılmış, nitqsiz lal mif yaratmış və nəqletmə ehtiyacı yarananda bildiyi ilk söz və hərəkətlərdən istifadə etmişdir.

İlk insanların gördükleri yuxuları sistemləşdirmək sonrakı dövrlərin işidir. Bu zaman onları bu yuxuları mövzu və məzmunə görə qruplaşdırır, yuxuyozma ilə möşğul olurdular. Bu, artıq qəbilə quruluşunun tam formalasdığı zamana düşür. İlk mifoloji biliklər də qəbilə həyatı dövründə yaranmağa başlayır.

İlk yuxunun görülməsi tarixi bəlli olmasa da, yuxunun fizioloji səbəbi kimi həyatda olan səs, söz, enerji və hərəkət prosesinin insan yuxuda olarkən doğurduğu rezonansı göstərmək olar. Yuxuda insanların danışması psixoloji hadisədir. İlk insanın da danışması bu cür pozulmuş nitqdir. Yəni müasir insan yuxuda əcdadını təqlid edir. Bu isə metadildən əvvəlki arxaik dil ilə ifadə olunan gen informasiyasıdır. Həm də belə demək olarsa, yuxu psixi, ruhi, fiziki, bioloji və s. proseslərin məh-

suludur. Yuxugörmənin səbəbləri isə həddindən artıq çox olduğuna görə onun qruplaşdırılması da çətindir. İnsan kosmik varlıq olduğu üçün təbiətdən kənar yuxuları, məsələn, "kosmik yuxuları" yuxu – paralel dünya ilişkiləri ilə bağlamaq olar. Bu isə qədim insanın təhtəlşüründə yatıb qalan gen informasiyasının doğurduğu əks-səda kimi maraq doğurur. Yəni ibtidai insanın mənşeyinin başqa qalaktikadan olduğunu söyləyiriksə, onda belə yuxuların da səbəbi həmin gen informasiyasıdır.

Yuxugörmənin strukturunda bir çox elementlər iştirak edir ki, bunların da ən birincisi gözdür. İnsan gözünün yuxu prosesində oynadığı rol bu orqanın bir çox bizi məlum olmayan sırları ilə bağlıdır. Fenomenal bir hadisə kimi göz yaddaşının yuxugörmədə oynadığı rol hələ açıqlanmamışdır. Ola bilər ki, gözün yaddaşında insanın həyatında doğulandan ölenə qədərki proseslər müəyyən zaman çərçivəsində qorunub saxlansın. Əgər insanın bioşüuru 30 – 40 ilin (bəlkə də daha çox) hadisəsinə qoruyub saxlaya bilirsə, bu proseslərin gözdə də qalması mümkündür.

Yuxugörmədə əsas faktor ruhun fəaliyyətidir. İnsan yatarkən yuxugörmə zamanı onun ruhu bədəndən ayrıılır, məkanlılıq və zamansızlıq şəraitində dövr edir. Bunu təsdiq edən çoxlu folklor mətnləri də vardır. Belə mətnlərin birində birisi yuxuda olarkən dostu onun burnundan bir milçeyin çıxıb olduğunu, bir müddət dən sonra yenə qayıdır buruna girdiyini, onu oyadarkən yoldaşına yuxu gördüyü nü, yuxunun yarımcıq olduğunu söyləyir.

Yuxu informasiyadır, mif də informasiyadır. Yuxu ilahinin göndərdiyi öngörəmə kimi qaibənə informasiya, mif isə ibtidai cəmiyyətin daxilindən gələn, ilahiye göndərilən informasiyadır. Birincisi birbaşa informasiya, ikincisi dələyi ilə verilən informasiyadır. Peyğəmbərə verilən vəhylər ilahi informasiyaları olub yuxu vasitəsilə cəmiyyətə tuşlanmışdır. Yuxu insanlara, mif isə tanrıya tuşlanan informasiyadır. Mif insanla tanrı arasında körpü, yaxud əlaqədir.

Yuxu zamanı şürə fəaliyyətdə olmur, insanın psixikası şüursuzluq vəziyyətində öz funksiyasını davam etdirir. Yuxu zamanı insanın ruhu və şüuru özündə olmursa, deməli, "Dədə Qorqud"da deyildiyi kimi, bu, kiçik ölümdür.

Yuxuya fasıləsizlik və təkrarlanması xassələri xasdır. Yuxunun bütün modelləri insan şüurunun alt qatında yatıb qalmaqdadır. Bizim gördüyüümüz bütün yuxuların kiçik modelləri (məsələn, əcdadlarımıza, ata-anamızla, yaxınlarımızla bağlı həyat motivləri) şüurumuzun alt qatında donmuş vəziyyətdədir. Gündəlik həyatda həmin kiçik modellərə və ya motivlərə uyğun nəsə baş verirə, alt qatdakı modelləşmiş yuxu informasiyası beyinə ötürülür və gördüyüümüz yuxular gündüz baş verən hadisələrə uyğun şəkillənir.

Yuxunun vacib bir funksiyası da xəbərvermədir. Yuxu həyatımızda nəyinsə baş verəcəyindən bizi xəbərdar edir. Bu isə ruhi cəhətdən qabaqcadan yaxınlarımla bağlı yuxunun psixoloji analiz yolu ilə bizə göndərilməsi imkanına bağlı olduğunu göstərir.

İnsanın gördüyü yuxular rəngarəngdir. Yuxunun növləri arasında aydın görünən yuxular və tutqun görünən yuxuları da qeyd edə bilərik. Yuxulardakı informa-

siya sıxlımlış informasiyadır. Yuxudakı hadisələr bəzən insanın həyatında günlərlə davam etsə də, yuxugörmədə bu prosesin çox qısa zaman ərzində başa çatmasının şahidi olur. Bu hələ də çox məişətimizlə bağlı olan yuxularda hiss edirik. Məişətimizlə bağlı olmayan, izahi çətin olan kənar yuxularda isə bu sıxlılma zamandan kənar olan təsirə əsaslanır. Belə yuxularda da sıxlılma vardır, lakin bu sıxlılmış informasiya daha dərinliklərə bağlı olub, 3 – 5 qat, bəlkə də daha artıq sıxlımadır.

Aydın görünən yuxularda sıxlılma bir qat ola bilirsə, tutqun yuxularda bu sıxlmanın ölçüsü dəfələrlədir. Bu cəhətdən, yəni informasiyanın sıxlılması səbəbin dən yuxu ilə mif arasında da bağlılıq görünür. Bildiyimiz kimi, mifdə informasiya sıxlılmış vəziyyətdədir, vaxt ölçüsünə görə də yuxu ilə mif arasında zaman müddəti çox yaxındır. Mifi də söz izah edir, yuxunu da səs və sözə ifadə edirlər. Yuxunun anatomiyası ilə mifin anatomiyası arasında da bizə bəlli olmayan oxşarlıqlar vardır.

Yuxugörmənin fiziologiyasını belə düşünmək olar: biz yuxuda olarkən hissəmə duyğusu fəaliyyətə başlayır. İnsan yuxu görərkən hissəmə duyğusu və səs vasitəsilə yaxınlarını tanır, onurla onlar arasında mənəvi-psixoloji əlaqənin qurulmasında vasitəçiye çevirilir. Qoxu, duyğu reseptorları, yaddaş və keçmişdə baş verənlər hissəmə vasitəsilə yenidən beyinə təsir edir, qavrayış yaranır. Hissəmə zamanı məlumatlar seçilir, şərh edilir, mənimşənilir və şüur tərəfindən qəbul edilir, keçmiş zamanın ətraf mühiti ilə əlaqə qurulur, qavrayış aktivləşir, bu dəfə qavrayış vasitəsilə məlumatlar şərh olunur, hissəmə zamanı məlumatın qəbul edilməsi ilə bağlı emosional reaksiya artır. Yuxuların təkrar olunması isə onu görənlərin beyinlərinin anatomiq quruluşunun eyni olması ilə bağlı ola bilər. Eyni yuxunu paylaşanlar yuxu görənlər, yuxuya inanınlar, psixologiyası eyni olanlar və ya yaxınlardır.

Yuxu sinkretik bir hadisədir. Əvvəlcə yuxunun görülməsi üçün sosial şərtlər hazırlanır. Sonra lazım olan bilgiler yuxu informasiyaları şəklində beyinə ötürültür. Bu informasiyalar beyində şəkilləşir və göz yaddaşına verilir, elektromaqnit və ya dalğavari şüalarla əks olunur. Bu, yuxunun fiziki quruluşunu təyin edir. Yuxunun maddi-mənəvi quruluşu isə onun izah olunması, nəyi əks etdirməsi, uğurlu və ya uğursuz olması, söylənməsinin mümkün olmaması kimi xüsusiyyətlərə bağlıdır.

Yuxu ilə mif arasında irrasional əlaqə vardır. Yuxu hissi qavrayışlarının yuxu reseptorları tərəfindən qəbul edilməsi və görmə prosesinə ötürülməsi nəticəsində şəkillənir. Biz burada hissi qavrayışların arxetip düşüncə modelləri vasitəsilə ibtidai şüura təsir etdiyini görürük. Yuxuda görülən təsvirlər özünün təkrar olunması ilə əvvəki mifoloji çağın retrospektiv modellərinin cəmi kimi yenidən yuxu prosesində üzə çıxır. Retrospektiv modellər şəklində üzə çıxan bu anlayışlar ilkin yuxu (bəlkə də antik yuxu) dövründə səpələnmiş halda olur. Bu döneni ilkin yuxunun təsirinin azlığı müddəti kimi də qiymətləndirmək olar. Yəni ilk insanların yuxu görməsi onların hələ təbiəti az qavraması ilə bağlıdır. Hələ dilin formallaşmadığı dövrdə də yuxunu izah etmək ehtiyacı olmuşdur. İlk yuxu simvollarının da üzə çıxmazı bununla bağlıdır. Bəs yuxu simvolları nədir? Yuxu simvolları adı yuxunun izah olunmasında rol oynayır. Yuxu simvolları müəyyən əl-qol hərəkətlərinin

düşüncədə məzmun qazanması ilə yaranır. Bu, yuxunun həm də müəyyən piktoqramlar şəklində təsvir olunması deməkdir. Məsələn, ilkin yuxu simvollarının gənəşin dairə şəklində, ağacın göyə uzanan şaquli xətt formasında, heyvan fiqurunun kosmosdakı təsvirinin əl ilə çiziləsi şəklində formalasdığını təxmin edə bilərik. *Yuxu simvolları mifoloji təsəvvürdə şəkillə üst-üstə düşərək vizual görüntüsü yaradır.*

İbtidai insan gördüyü yuxunun təsiri altında özünün yaratdığı simvollarla öz ilkin dünyagörüşünü formalasdır. O, yuxu hadisələrinə canlı kimi baxır. Bu səbəbdən də insan yuxugörmə prosesində əşya və hadisələri canlandırmışdır, şəxsləndirməyə, motivləşdirməyə və s. başlayır. Bu, hələ düşüncədə mif yaradıcılığının başlanması deyil, əsas mifə hazırlıq dövrüdür. Ən arxaik əski düşüncədə ibtidai insanın təbiəti anlama üsulu dağınıq şəkildə olmuşdur. Onun alt düşüncəsində təbiətə təsirin yolları hələ müəyyən deyildi. Bu, mifoloji təfəkkürdən əvvəkli instinctiv şürurun zamanına aid olan məsələdir. Yəni instinctiv şürur mif şürurunu yaratmağa qabil deyil. Mif şürur tarixdən bəlli olan inkişaf etmiş insan tipinin ağlığının məhsuludur. Bu nöqtəyin nəzərdən yanaşanda qədim mifin tarixi tipinin yaranması mifoloji insanın şürurunun yaranması ilə üst-üstə düşür. Bu da eyni zamanda yuxugörmenin tekniləşməsi və yuxuların semantikasının dərinləşməsi deməkdir. Yuxuların mənasının sırr kimi görünməsi onun izahedilməzlilikinə səbəb olur. İzah edilməsi mümkün olmayan yuxu ibtidai inancı, ibtidai inanc da qədim insanlarda mifoloji təfəkkürü öne çıxarıır. Belə deyə bilərik ki, yuxu mifoloji təfəkkürün inkişafında ilkin mənbə rolunu oynayır.

Mifologiyanın öyrənilməsində yuxu fenomen kimi diqqəti cəlb edir. Mifin, əfsanənin yaranmasında yuxu proses kimi, nağılin, eposun, dastanın və s. formalasmasında isə motiv kimi iştirak edir. Mifdə və əfsanə yuxunun rolu hiss olunmayaq dərəcədə gizlidir. "Cırdanın nağılı"nda bu gizlilik müəyyən dərəcədə "Kim yatmış, kim oyaq" formulunda qorunur. İnisiasiya prosesində nağıl qəhrəmanı Cırdanın od ruhundan qəhrəmana çevriləmək prosesində yuxu əsas amil kimi iştirak edir. Yuxu Cırdanla bağlı mifin əmələ gəlməsində rol oynayır. Od ruhu kimi yatıb Cırdan kimi oyanan nağıl qəhrəmanı ağıllılıq, bacarıq, hər şeydən xəbərdar olma kimi xüsusiyyətləri yuxuda alır. Yuxu kiçik ölümdür, inisiasiya da ani ölübüdirilmədir. Onların hər ikisi mifdə bir-birini tamamlayır. Yuxunun şərtinə görə, Cırdanın fəaliyyəti, məkanı o dünyadadır. Buna görə də mifdə Cırdanın fəaliyyəti o dünyada təsvir olunmalıdır. Mifdən nağıla keçidə Cırdanın fəaliyyəti avtomatik olaraq bu dünya ilə bağlanır. Bu səbəbdən də yuxu yolu ilə yaranan nağılları iki qrupa ayırmak olar: İlkin yuxunun təsiri ilə yaranan nağıllar və həmin nağılların süjeti əsasında yenidən inkişaf edən nağıllar. Birinci qrupa daxil olan nağıllar artefakt nağıllarıdır, onların əsasında yaranan nağıllara isə "Cırdanın nağılı"nı misal göstərmək olar. Cırdan ilə bağlı mifin təfəkkürdən silindiyini nəzərə alaraq, nağılin məşhur "Kim yatmış, kim oyaq" formulunu tərsinə mif modelinə çevirsək, Cırdanın qaranchı dünya ilə bağlılığına uyğun olaraq "Hamı oyaq, Cırdan yatmış" formulunu alarıq. Oyaqlıq bu dünya ilə, yatmaq isə ruhi proses kimi o dünya ilə bağlıdır.

Yuxunun şər motivinə uyğun olaraq mifdə də Cırdan şər ruhlu olmalıdır.

Günəşin udulması motivinə çox miflərdə rast gəlinir. Nağılda da Cırdanın oyaq qalmasının səbəbi nənəsinin ona bişirdiyi qayğanaqla bağlıdır. Qayğanaq sarı rəngdə, dairə şəklində olub Günəş simvolizə edir. Şər ruhlu Cırdan hər dəfə qayğanağı yeməklə Günəş udmuş olur. Bu isə təkrarlanan prosesdir. O, günüşi udmaqla onun hərəratından sanki dirilir. Hər bir insan yatanda yuxu görə bilər. İşığın emanasiyası (şüa buraxması), havada oksigenin, suda kalsiumun çox, atmosfer təzyiqinin az olması gerçəklidə və təsəvvürdə uzunboyluluğu, əksinə, işıq selinin qısa, havada oksigenin, suda kalsiumun az, atmosfer təzyiqinin çox olması isə bacaboyluluğu yaradır, od ruhu kimi təcəssüm olunan Cırdanı əks etdirir. Biz bu prosesi "Oğuz kağan" dastanında işıq seli içinde təsvir olunan bozqurdun yuxuda Ay xatunun bətninə daxil olmasında da görürük. Bu fakt da yuxu ilə mifin məkan-zaman əlaqəsini bir daha göstərir.

Mifin ötürüçülük xüsusiyyəti yuxu arxetiplərinin vasitəsilə zamanımızda da özünü hiss etdirir. Yuxunun təkrar olunma xassəsi isə onun arxetip modellərinin bənzərliyi haqqında danışmağa imkan verir. Müasir yuxugörmə mətnlərinə bax-saq, bu görülən yuxuların izahında da bənzərliyin yaxın olmasını görürük.

Ilkin yuxular öz "gerçəkliliyindən" ayrılan mifoloji "fakta" çevrirlər. Bu prosesdə ibtidai insanın ilkin təsəvvüründə görülən yuxu onun zamanının gerçəkliliyidir və inancla ifadə olunur. Bu "gerçəklilik"dən uzaqlaşmaq onun üçün çətin olmuşdur. Yuxuya inamın mif inancı ilə əvəz olunması tarixi prosesin nəticəsində mümkün olmuşdur. Göründüyü kimi, yuxudan mifə doğru uzun bir zaman keçmişdir. Bu prosesi yuxuların mistik qüvvəyə malik olması ilə izah etmək olar. Mistika gerçəklilikdən uzaq düşüncə formasıdır. Bu mistika mifin də yaranmasında rol oynayır. Yuxu məkandır, yuxuda zaman anlayışı itir, məkanı obrazlar mifoloji obrazlara, mistik-xəyalı obrazlara çevirilir. Yuxudakı itmiş zaman isə mifoloji zamanı çevirilir, itmiş zamanın yerini mifoloji zaman alır.

Yuxu insan şüruruna tabe olmayan fizioloji prosesdir. Ruhun ikinci bir fəaliyyəti fiziki cisimdən ayrılandan sonra doğmalarını pozitiv və neqativ hadisələrdən xəbərdar etmək üçün yuxu vasitəsilə informasiyaları ötürməklə bağlıdır. Yuxu vasitəsilə verilən bu informasiyalar söz materialına çevrildikdən sonra bədii təhkiyə yolu ilə folklor mətni şəklini alır. Bu dediklərimizi mif və əfsanə mətnləri üzərində görə bilərik. Yuxu mif və əfsanənin qaynağıdır. Mif və əfsanənin modeli qədim insan yuxuda olarkən beyin qabığına (beyin qabığı idrak, təxəyyül, düşüncə, mühakimə və qərarın meydana gəldiyi yerdir) ötürülür, mif və əfsanə obrazları orada şəkillənir, gələcəkdəki mif və əfsanənin quruluşu bədii düşüncəyə təsir edir.

Əfsana yaratmadı gerçek yuxu, mif yaratmadı xəyalı yuxu, fantaziya, sanki mürgüləmək kimi məst olmaq rol oynayır. Mifin gerçek yuxu ilə bağlılığı haqqında qəti söz söylemək mümkün deyil. Onun düşüncəsi məst olmaq, fantaziya, romantikaya qapılmaq prosesindən keçir, sanki yuxuda olmuş kimi ayılır, romantikasındaki xəyalı yuxunun görüntüləri onun yaratdığı mifin əsası olur.

Yuxu zamanı keçmişlə indiki zaman arasında orta zamandır. Əfsanələrin şü-

urumuzda real zamanda baş vermiş kimi görünməsi zaman-məkan əlaqələri prosesində və zamandan zamana keçidlərdə doğulur (meditasiya). Əfsanə qəhrəmanı yuxuda meditasiyadan keçir. Yuxu – əfsanələrdəki meditasiyanın, miflərdəki inkarnasiyanın baş verməsi, əcdada dönmənin baş verməsi prosesində psixoloji rol oynayır. Bir hipotez olaraq həyatdakı insanların nəyinsə haqqında çox düşündülərinin, arzularının nəticəsi kimi yuxularında reinkarnasiya yolu ilə xəyallarında canlandıqları heyvan, quş və digər varlığa döndüklərini söyləmək olar. Yuxunun təsiri ilə onlar sehirli qüvvələrə çevirilir, yaratdıqları mətnin qəhrəmanı olurlar. Bu proses yuxu vasitəsilə meditasiyadan keçməklə yuxuda baş verir. Buna uyğun olaraq mifoloji düşüncədə mif-nəğmə, əfsanə-mətn modelləri yaranır. Əfsanə qəhrəmanlarının reinkarnasiyadan, mif qəhrəmanlarının inkarnasiyadan keçməsinə yuxu mediatordur. Məhz bu proses nəticəsində əfsanənin yuxu modeli, mifin düşüncə modeli formalaşır. Yuxu ilə mif arasındakı əlaqəyə misal olaraq “Əkil-Bəkil” mif-nəğməsini göstərə bilərik. “Əkil-Bəkil” nəğməsində hadisələr yuxu vasitəsilə baş verir. Bu nəğmədə təsvir olunan hadisələri qədim ovçu yuxuda görür. Ovçu bu mifi yuxuda gördüğünü şeir mətnində söyləyir. Ümumiyyətlə, bu nəqmədə bir bədənli, ikisifstli onqon olaraq xatırlanan Əkil-Bəkil adının sait səsin qarşısına samit səsin artırılması yolu ilə əmələ gəldiyi diqqət çekir.

Yuxu vasitədir, çünki ayıq zamanda nə ölüb-dirilmə, nə də inkarnasiya və reinkarnasiya baş vermir. Əfsanələrin rəvayətlərdən bir fərqi də əfsanələrdəki obrazların yuxuda eks edilməsi, mifdəki proseslərin əfsanədə icra olunmasıdır. Beləliklə, bu proses nəticəsində düşüncədə əfsanənin yuxu modeli və mifin yuxu modeli yaranır. Sonrakı proseslərdə informasiyanın ötürülməsi ilə bağlı olaraq, ilk yaranan əfsanələr tam şəkildə mətnə çevrilərək kollektiv yaradıcılıq süzgəcindən keçir. Yuxular (yuxu mətnləri) folklor mətni olsa da, kollektiv yaradıcılıq süzgəcindən keçmir və fərdi xarakter daşıyır və digər şifahi xalq yaradıcılığı nümunələrindən ancaq üslubuna görə fərqlənir. O, kollektiv yaradıcılıqdan əvvəlki mərhələnin xüsusiyyətlərini saxlayır.

ƏDƏBIYYAT

Бахтин М.М. Формы времени и хронотопа в романе: очерки по исторической поэтике//Бахтин М. М. Вопросы литературы и эстетики. М.: Художественная литература, 1975.

Bayramov Ə., Əlibazadə Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı: Cinar-Çap, 2002.

Qafarov R. Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası). Filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2010.

Həsənov R. Georq Vilhelm Fridrix Hegelin ruh fəlsəfəsi. Bakı: Təfəkkür, 2011.

